

Mana üsyani

Bəşər sivilizasiyasının yeni harmoniyası hələ axtarışdadır

Aliban Berqin "Mələyin xatirələri"ni dinləyirəm. Başdan-aşağa qanunların və qanunlar bir yana dursun, adət etdiyimiz gözəlliklərin şərtini təşkil edən simmetriyanın alt-üst olduğu bir dünya! "Yeni Vyana klassikləri" deyə adlandırdığımız məktəbin amansız nümunələrindən biri! Qorxunc ifadə oldu - adət etdiyimiz gözəlliklər! Hara getdi barokkonun, klassizmin, romantizmin üçölcülü harmoniyası! Dördüncü ölçuya nə zaman girdik? Bəlkə heç biz bilmirik dördüncü ölçünün var olduğunu?! Bu dadaistlər, bu futuristlər, bu kubistlər, bu surrealistlər də hardan çıxdı?! Alt-üst olan iç dünyamızın ürək bulandıran durumu gözler öndəyikən, heç də uzaq tarix olmayan o dırnaqarası gözəlliyin həsrətini nə edək?!

Cavab biridir - o gözəllik elbəttə ki, dırnaqarası deyil, sadəcə şartdır. Düşünürüm ki, bəşər sivilizasiyasının yeni harmoniyası, hələ axtarışdadır. Disharmoniya təsiri başlıqlayılan avangard incəsənetin harmoniyası, zənnimizce, hələ tapılmayıb və yaxud da tapılmaq üzrədir.

Ya da tam tərsine - gözərlərimiz və qulaqlarımız alışılmış gözəlliklərdən qopa bilmir. Gözəl olan nedir? Gözəlliyyin şərtləri, ölçüleri, parametrləri nəden ibarətdir? Onun bir alqoritmi varmı? Ya bəlkə harmoniya, aheng, uyum dediyimiz şeylər bizim insan icadımızdır? Tanrı icadı tamamilə başqa və bundan ölçüyəgəlməz dərəcədə daha genişdir? Şəksiz və şübhəsiz, bu, belədir. Ancaq hər şey öz faydalılıq əmsali ilə ölçülür. Təessüf ki, Tanrı da bu əmsala daxildir. İnsanlar Tanrıdan nə qədər faydalana bilir, Tanrı o qədər vardır! Ancaq niye təessüf? Bəlkə bu, elə belə de olmalıdır? Bəlkə həmin o faydalılıq əmsali ehtiyacın və nefsini yox, hesablanmış xoşbəxtlik sərhədlərinin müəyyənləridir? Tanrı bundan artığını vermirsə, bəlkə heç bundan artığı yoxdur?

Ancaq üsyən və axtarış əbədi ehtiyac olduğu üçün öz oxu etrafında firlanıb, ancaq öz oxunun durduğu əvvəlki nöqtəyə bir daha qayıtmayan hər şey kimi gözəllik də hərəkəti və unutqandır. Əslində isə üsyən və axtarış ehtiyacdən çox, dialektikadır. Bəlkə ehtiyacın özü də elə dialektikanın bir parçasıdır?

Tələb zamanın üsyənidir! Çünkü zaman insan zəkasına möhtacdır. İnsan isə düşüñüldüyü qədər kiçik və keçici bir varlıq deyil. Mən isə bu "keçici" sözüne ayrı mənalar yükleyirəm; mənim üsyənimə görə, keçici olmaq müvəqqəti olmaq deyil. "Müvəqqəti" sözü ərabəcədəki "vəqt", yəni "vaxt", "zaman" sözü ilə eyni kökdəndir. Yəni müəyyən bir vaxt, bəlli bir zaman içərisində bulunan hər şey müvəqqətidir. Keçiciliğə isə bir vaxtdan, bir zamandan başqa bir boyuta, başqa bir aləmə keçməkdir. Çünkü zaman dəyişikliyi ilə məkan dəyişikliyi bir-biri ilə qarşılıqlı reaksiyaya girən məfhumlardır və deməli, zaman dəyişikliyi məkanın, məkan dəyişikliyi isə zamanın təbdilinə yol açır. Bu pəncərədən baxıldığımız zaman o "müvəqqəti" kələmisi də başqa anımlar kəsb edir. Belə ki, müəyyən bir vaxta, bəlli bir zamana sıçan hər hansı bir nesne digər vaxta, digər zamana kecid ala bilir. Nəticədə isə bütün hallar insanın əbədiyyətinə təsdiq etmiş olur.

Hər şeyin üsyəni onun ölümündən doğan həyat şartıdır. Bəli, ölüm həyatın mayakıdır. Ölümün yolgöstərici işığında ehtiyac adlı gəmi, bizi üsyən küləklərinin, etiraz dalgalarının müşayiətində yeni limana çatdırır! Biz ölüyümüzü hiss etməyənə qədər ölüyük! Yalnız ölümün nuru həyata və yeni doğuluşa səbəb ol a bilər! Ölüm isə vaxtin üzerinde, zamanın mühərriki ilə hərəkət edir. Yəni zamanı gəlmədiyində, ölüm yoxdur. Ölmək üçün yaşamaq lazımdır.

Yaranan bütün böyük və həqiqi sənət

əsərləri də önce həyata, sonra ölmə meydan oxuyur. Həyata üsyən etməyen heç bir zəka sahibi dahi ola bilməz! Çünkü üsyən edən əlinde iki şey vardır və ya olmalıdır; dağıtmaq və qurmaq. Ancaq nə dağıdan, nə də quran zamandan başqası deyil. İnsan zəkası, sadəcə bu zamanı gerçəkləşdirən bir ötürüdür. Küleyin səsi olan dağlar, binalar, əşyalar, küleyin görüntüsü olan ağaclar, yarpaqlar, tozlar kimi. Maddə olmasa, hərəkətin bir əhəmiyyəti olmaz. Hər şey bir şəyə nəzərən mövcuddur - zaman zamana, məkan da məkana...

Üsyən isə ən ali, ən müqaddəs ehtiyacdır. Üsyən etməyən ən təbii ehtiyaclarını ödəyə bilməyən xəstələr kimidir ki, belə bir şey mümkün deyil. Çünkü üsyən bizim zəkəmiz deyil, bizim zəkəmiz üsyənin məhsuludur. Üsyənin əsl qaynağı isə dediyimiz kimi, zamandır. Zaman isə bizim hökmümüz altında deyil. Buna baxmayaraq, insan zəkası, insan varlığı, ümumiyyət, materiya olmasa, zaman nəyi, kimi dəyişdirəcək? Biz olmasaq, zaman necə işləyəcək, nə ilə işləyəcək? Bu baxımdan üsyənin mahiyyəti elə zamanın mahiyyətidir.

Ası olmaq tarixin bütün dönenlərində, bu gün de qəbul edilmir və edilməyəcək. Asılık zamanı aşan bir şeydir. Əger hər üsyən öz dəqiq vaxtında olsayıdı, o zaman üsyən olmazdı. Asiliyin bir zəka ünsürü olduğu elə məhz buradan anlaşılır. Heç bir dahi

dir. Zaman sıradan yaşamları sevir. Çünkü sıradan yaşayınlar da həmin zaman üçün yaşayırlar. Onlar bunu bilerəkden etmirlər. Sadəcə, onların sıradışı olmaq ehtiyacı yoxdur. Sıradışı olanlar, yəni bu ehtiyacın sahibi olanlar, dolayı ilə zamanın sevmədikləri də bunu bilerəkden etmirlər. Onların buna ehtiyacı var! Dahilər yenilənməyə möhtacdır. Onlar tükenmiş və tüketmiş insanlardır. Onlar beşəriyyətin tabağındakı hər şeyi yeyib bitiriblər! Yeni dada, yeni qoxuya, nəcə deyərlər, yeni qana ehtiyac var! Adını çəkdiyimiz efonun bər ucu da buraya bağlanır. Həyat başqa şeydir, mövcud həyat başqa şey. Dahilərin üsyəni həyat deyil, mövcud həyatadır. Çünkü mövcudiyətin davamı dəyişkənlilik məmkündür ki, bunun da adı həyatdır. Mövcud olanı dəyişməyin ilk addımı isə ona üsyən etməkdir. Üsyən yox etmək deyil, yeniləməkdir ki, zətnə yox etmək mümkün deyil. Həyatın genləri bir-birinə elə bağlıdır ki, hər şey özündən əvvəlkindən doğulur. Ancaq doğuluş, bilindiyi üzrə, çox çətin, zorlu və ölümçül dərəcədə fədakar bir aktardır. Düzdür, doğuluş zamanın diktiesidir, ancaq, zaman bu qədər güvəniləcək bir şey olsayıdı, həmin bu zəncirləmə reaksiya çox rahat və rəvan gedərdi. Üsyənin bir baxımdan mahiyyəti də ölümçül və qeyri-rəvan axışın zorla, güclə, çətinliklə və ən başlıcası, istəyərək, iradə edərək, zəka ortaya qoşaraq, gerçəkləşməsidir!



oturub öz zamanını gözlemeyib. Gecənin qaralığıni sabahın Günsəyi aydınlatmışdır, o zaman, o, gecə olmazdı! Üsyənkar zəka sabah olmadan gecəni aydınlatmağı bacaranıdır! Ziddiyətli görünür. Əlbəttə, biz yuxarıda aydınlanması bir zaman məfhumu olduğunu söylədik. Ancaq zamanı gəlməyən aydınlıq qaranlıqdır mı?! Bizcə isə gecənin aydınlığı, sabahın Günsəindən daha işqidir. Qaralığa üsyən etməklə, zaman süretlənmir, zəka sürətlənir! Zəka zamanı qabaqlayıır. Ancaq o zəka həmin o zaman gəlməyinçə, ehtiyaca çevrilə bilmir. Bax, dahilərin bədbəxtliyi burasındadır. Çünkü əvvələdə də söylədiyimiz kimi, zaman hesablanmış xoşbəxtlikdir!

Düşünənlərlə digərlərinin fərgi ondadır ki, birincilər ehtiyacı əvvəlcə öz içlərində hiss edirlər. Onlar əvvəlcə özlərinin yeni harmoniyaya möhtac olduğunu görürələr. Əslində, döha müdhiş bir eqodur! Şəxsiyyətin zamanla mücadiləsi şəxsiyyətin möğliliyətine, zamanın isə qələbəsinə getirib çıxarıır. Ancaq məglub olan şəxsiyyət, qalib olan zamanın işini görür. Döha sanki zamanın mətbəxidir. Dahilərin beyni zaman, gerçəklik adlı ağacın köküdür. Zaman dahilərə möhtacdır. İnsan zəkası olmasa, zaman öz sabahına nə götürəcək?! Üsyən olmasa, zamanın gələcəyi varmı?

Ancaq zəkanın adı üstündə - üsyən! Deziyimiz kimi, heç kim və heç bir zaman üsyəni və üsyənkarları həzm etməyib. Bu rədədək səbəb özü həyatın ən optimallı mühərrikidir.

Bütün üsyənlər bir gün mütləq yatarıllar. Ancaq yatan üsyənlər bir gün mütləq oyanır. Dahilər isə iki dəfə oyananlardır - əvvəlcə özləri, sonra isə ruhları. Onların ruhu o zaman oyanır ki, oyanmanın zamanı gelib çatır. Dahilər bu baxımdan həm də zamansız oyananlardır. Lüdviq Van Beethoven həleindi oyanır. Daha doğrusu, ikinci dəfə oyanır. Dahilərin birinci oyanışı heç kimi oyatır. İkinci oyanış isə hər kəsin oyanışı ilə, yeni zamanın tələb etdiyi oyanışla üst-üstə düşür. Zamanın gücümüz çatmadığı üçün boş yərə "dahilərə sağlığında qıymət" verməyə cəhd etməyək. Alınmayıacaq! Çünkü zaman bele isteyir!

Lakin burada çox da ince olmayan bir ayrıntı var. Məsələ burasında ki, zamansız oyanan üsyənkar zəkələr fərqli sahələri ehət etdiyi üçün onların ictimai yükü də, sosial aqibəti də fərqlidir. Belə ki, məsələn, cəhalətə üsyən edənlər heç bir zaman ikinci oyanışı nail olmurlar. Çünkü cəhalilik bəşərin ümumi və əbədi keyfiyyətidir. Ancaq elm və incəsənet sahəsindəki üsyənkarlar aqibəti xeyli dərəcədə işləyir. Onların özlərinə də, öz zamanlarına da, başqalarına da başqa zamanlarda faydası dərəcədə çoxdur. Filosofların qoyduğu problemlər heç zaman öz həllini tapmayıacaq. Çünkü filosofun ehtiyacı fərdi deyil, toplumsal ehtiyacdır. Ona görə də, düz məntiqlə baxsaq, filosof fərdi yox, toplumsal üsyən tələb edir ki, bu da məməkün deyil və yaxud da ən yaxşı, yoxsa ən pis halda siyasi inqilab və



Fəxrəddin Salim

qanlı əvvəlilişlər neticələnir. Karl Marks dünya proletariatının inqilabını gözləyirdi. Ancaq nə qədər dahiyanə olsa da, bu inqilab, sadəcə riyazi hesablamalarla mehdullaşdı. Lenin isə bu hesablari gerçəyə çevirmedi, sadəcə qan töküldü, milyonlara insanı zəka və zaman baxımından yüz illərə geriye atdı! Niyə? Çünkü, hər ikisi - birinin əlinde qələm, o birinin əlinde sündürgə olmaqla, filosof idilər! Elmin və incəsənetin üsyəni isə toplumsal deyil və toplumsal hərəkətlənmələrə də möhtac deyil. Halbuki, bir simfoniyən kütüvə triomfu heç bir siyasi liderin və ideologianın kütüviliyindən geri qalmır oksinə, çox-çox irəli gedir. Sadəcə, dediyimiz kimi, dahiləri səhnədə yumurta atəsinə tutanlar az bir müddət sonra onlara heykəl qoyur. Elmin və incəsənetin siyasi fəlsəfədən üstünlüyü, ən azından bundan ibarətdir ki, alim və sənətkarlar şübhə və nifretlərə anılmır. Onlar bəlli bir kəsimin, müəyyən bir kimsənin dahisi deyil. Müəyyənlilik, ictimai təyinat deyilən nəşnə çox bəxtsiz, çox talesiz bir şeydir. Tarix boyu dini, ruhani cərayanlarla da bu, baş verib. Ən mütərəqqi məsələdən əsaslıdır. Sonunda mütləq şəkildə icṭimailşib, hətta siyasi əsaslıdır. Əgər musiqi bir olsayıdı, heç zaman ümüməşəri və əbədiyəşər olmazdı. Əgər musiqi, rəssamlıq, memarlıq, ədəbiyyat və küll halında elm özündə bir ideologiya, təyinat və sözün məhdud mənasında hədef dasısaydı, o zaman üsyənkar və dahiyanın bekar qalardı! Əgər Marks ölübsə və yaxud da bu gün bəlli kimsələr üçün diridir, deməli, o, dahi deyil! Kicik bir sənət əsərinin müəllifi isə əsl dəhədir. Çünkü onun müəyyənliyə, zamana və ən əsası, dünyəvi qələbəye ehtiyacı yoxdur. İnsanlara xoşbəxtlik nəsib etmək istəyi o qədər gülündür ki, bunun üçün dahi yox, sadəcə, ən yaxşı haldə xəstə düşüncəli xəyalperər olmaq yetəridir. Dahilər, əvvəlcə özünü xoşbəxt edən - bitmiş bir əsərin əlyazmasını büküb, onu müqaddəs, səmavi kitab kimi əl almağın həzizi dünyadakı bütün yalançı xoşbəxtlərə üstündür! Çünkü zamanı geləndə o xoşbəxtlik bütün əsərliyətə epidemiyə kimi yayılacaq! Van Qoqun sarı bədbəxtliyi özündən sonra bəşəriyyəti bax bele xoşbəxt etdi! Ancaq xəstə rəssam buna bilmirdi, ən əsası, o, bu istəmirdi və bu ona lazımlı deyildi - ən insanları xoşbəxt etmək, başqları üçün yaşamaq! Pafosdur, yalandır, riyakarlıdır!!! Bəxş edilən xoşbəxtlik əvvəlcə doğulmalı və öz sahibinin üzərində sınaqdan çıxmalıdır. Əks təqdirdə, o, heç kimi xoşbəxt edə bilməz. Beli, gün gələcək, Qustav Maleri hər kənən özünü eşitdiyi kimi eşidəcək! Bax, dahilərin ikinci oyanışı budur! Mənəsiz, sıradışı yaşamaş edən mənə! Həqiqətən də heç bir mənə üsyəndən başqa bir şey deyil. Mənəsizlərə üsyən, zamanın yorğun və tutqun üfüqünə üsyən, vaxtin sevgilisi olan qanunlara üsyən, nəhayət, zamanın xilaskarı olan zamansızlıq!

Yenilik zamanın tələbidir, ancaq dahilərin gözü olmasa, zaman özü də hemin ehtiyacı ödəyə bilməyəcək. Süni deyil bu, zorla, mexaniki güclə deyil. Bu proses nə qədər ağırlı olsa da, bir o qədər təbii və məcburiyyətdir. Beli, təbiiilik məcburiyyətdir. Çünkü təbiet özü ixtiyarı deyil, cəbr xəlq olunmuşdur!

Mənə üsyən! Ümidim hər zaman öz mənasızlığıma olan üsyənadır! Çünkü mənəm mənasızlığım zamanın tələbidir!